

## **Salxım Söyüdün Əfsanəsi**

**Əzizə Cəfərzadə**

© Əzizə Cəfərzadə. Anamın Nağılları. 1982.

Dünyamız genişdi, dünyamız böyükdü. İnsan bu dünyaya yaxşı, savab işlər görməyə gəlib. Təkcə yeyib-içməyə yox. Onu heyvan da bacarır, gəlir dünyaya, yeyir, içir, nəsil artırır, ölüb gedir. Nə izi qalır, nə tozu. Amma insandan getdikcə gözəlləşən bu dünyamız, bir də yaxşı əməl, yaxşı ad yadigar qalır: “İgid ölər adı qalar, müxənnətin nəyi qalar?” deyib babalar, nənələr. Bir də deyiblər ki: “Ev yar, amma ev yixma.”

Bax, bu gözəl dünyamızda gözəl bir gəlin yaşayırı. Bu gəlinin candan əziz bircə qızı, bircə balası varmış. Əcəl gəlir gəlini apara. Ürəyinə damır ki, dünyadan köç karvanını çəkdiyi saat yaxınlaşır. Ərini yanına çağırır, deyir:

—Kişi, səni allaha, balamı da sənə tapşırıram. Bilirəm ki, əri ölen ərə gedər, arvadı ölen arvad alar. Cavansan, qocalmamışan, qarımmamışan. Əlbəttə ki evlənəcəksən. Evlən, halal xoşun olsun! Sən bu dünyada məni incitməmisən. Üstümə günü gətirməmisən. Dövrəmizdə iki arvadlı da var, üç arvadlı da olub, dörd arvadlı da. Sənin iki gözün iki gözə baxıb. Çox sağ ol! Gedirəm bu dünyadan. Sənin taxsırın deyil. Alnıma belə yazılıbmış. Can sənin, can balam əmanəti! Bilirəm onu çox istəyirsən. Analığın sənin yanında incidə bilməz onu. Amma sən iş-güt dalıycan evdən çıxanda balamızı döyər, incidər. Bəx, sənə vəsiyyət eləyirəm. Mən öləndən sonra sağ əlimi kəs, tik bir kütmül süpürgənin içində. İlimi verdin-vermədin təksən, evlən. Evlənəndən sonra arvada deyərsən ki, qızımızı bu süpürgəynən döyərsən. Başqa şeynən qoyma döyə. Bu sözləri deyəndən sonra cavan ana gözlərini yumur, yaşı leysan kimi töküür. Qızçıqazını yanına çağırıb öpür. Əriyinən bir də halal-hümmət eləyib canını tapşırır. Ömrünü qızına bağışlayır. Ay keçir, il dolanır, kişi görür ki, doğrudan da evin işi ağırdı. Xirdə qızın da başını, paltarını yumaq lazımdı. Axı bu evdi. Çörəyi var, xörəyi var, silib-süpürməsi, səliqə-sahmanı var.

Gərəkməz ki, bunları bir görüb bitirən olsun. Kişi arayıb-axtarır. Halını-əhvalını qonum-qonşusundan öyrəndiyi bir dul arvad alıb gətirir evə. Bir-iki gün keçəndən sonra mətbəxdən arvadının vəsiyyətiyinən düzlətdiyi süpürgəni gətirib verir analığa, deyir:

—Bax arvad qızım xirdədi, ipək kimi yumşaqdı, zərif uşaqdı. Amma bunuynan belə səni incidib-eləsə, bax bu süpürgəynən ver cəzasını.

—Nə danışırsan, əysi, sənin balan, mənim balamdı. Mən heç onu döyərəm?

Arvad yağlı şirin dilini işə salıb kişiyyə elə sözələr deyir ki, atanı lap axayın eləyir qız sarıdan.

Kişi çıxıb gedir işinə. Analıq da bircə fikrə düşür bu evə gələndən. Özü bu evdə doğsun-törəsin. Amma qızın axırına çıxsın. Onu ya döyə-döyə öldürsün, ya da qaçırtınsın, başın

qurtarsın. Səhərdən axşamacan evin nə qədər ağır-yüngül işi varsa, hamısını qızı gördürür. Yorulub dayanan kimi qapır süpürgəni düşür qızın canına. Vur ki, vurasan. Amma süpürgədə nə hikmət varsa, qız günü-gündən böyüyür, Aynan, ilnən yox, günnən böyüyür, qönçələnir, çiçək açır. Gözəllərşir. Dağların maralına, düzlərin ceyranına çevrilir. Çiçəklərdən nəfəsinə ətir qonur. Lalələrdən yanağına rəng çilənir. Qızıl gülənən dodağı bəhsə girişir. Saçları qarğı kimi küləklərnən yarışır. Boyu sərvə sitəm eləyir. Qız bir qız olur ki... Ögey ananın bağrı çatlayır. Arayib-axtarır, dünya görsə də bir misqal xeyir iş əlindən gəlməyən küpəgirən qarı tapır. Dərdini ona açır:

—Qarı nənə, neynəyim, bu qızın əlindən? Məsləhət ver, səni dünya malından doyuzduraram.

Qarı deyir:

—Niyə döyə-döyə öldürmürsən?

Arvad ah çəkir:

—Döyürəm,—deyir,—süpürgəynən o ki var əzişdirirəm. Amma döydükcən də elə bil canına can, qanına qan gətirirəm. Boyu da artır, gözəlliyi də gözümü çıxardır.

Qarı fikirləşir ki, hər nə varsa süpürgədədi. Deyir:

—Sən o süpürgəni mənə gətir.

Analıq evə qayıdlıb süpürgəni götürür, qarının yanına cumur. İçəri girən kimi deyir:

—Al, bax budu süpürgə. Ərim tapşırıb ki, qızı bunuynan döyüm. Ha çırçıram yun çırpan kimi, meyidini çul kimi yerə sala bilmirəm.

Qarı soruşur:

—Qarı nənə sənə qurban, şəkilli gəlin, deməli ərin tapşırıb ki, bu süpürgəynən döyəsən qızı?

—Hə, nənəcən, hə!

Qarı barmağını dışləyir:

—Hə, onda səhv eləməmişəm. Qayçını gətir, süpürgəni sök!

Analıq durub taxçadan qayçını gətirir. Süpürgəni sökür, görür ki, içində bir qurumuş əl tikilib. Təəccübənir:

—Bu nədi, qarı nənə?

—Qarı nənən sənə qurban, ələ o qızı böyüdən bu əldi. Bu əl onun anasının əldidi. Doğmaca anasının. Görünür anası vəsiyyət eləyib. Ana əli uşağa xəsarət gətirməz. İndi sən eləcə süpürgəni tik, əli də apar qəbiristanlıqda basdır getsin. Amma genə qızı ələ atası tapşırıb kimi bu süpürgənən döyərsən. Onda görərsən qarı nənənin ağlını, tədbirini.

Ögey ana qarı nənənin tapşırığını o dediyi kimi yerinə yetirir. Aparıb əli qəbiristanlıqda dəfn eləyir. Süpürgəni də əvvəlki qaydasındaca tikir. Sabahdan kişi ticarət səfərinə gedən

kimi başlayır süpürgəynən qızı əzişdirməyə. Qız günü-gündən əriyib çöpə dönür, gözəlliyi solur, boyu da kiçilir, saçları yoluq-yoluq, kol-kol olur analığının əlində. Dünya gözünə dar olur. Allahdan bir ölüm arzulayır, o da gəlib çıxmır. Qızın çarəsi kəsilir. Vaxt tapan kimi çayın qıraqına gəlir, dərdini şirlə-şirlə axar sulara danışır, göz yaşlarını caya axıdır. Ürəyini boşaldır, geri qaydır. Bu minval ilə bircə ay keçməmiş qız əriyir şam kimi, quruyur budaq kimi. Bir gün genə nədənsə analığının ona acığı tutur. Ata-anasını söyüb xələtdəyə-xələtdəyə, süpürgəni qapıb qızı cumur. Qız qaçıır, arvad qovur, qız qaça-qaça çayın qıraqına gəlib çıxır. Əvvəlcə istəyir özünü suya atsın, bu barədə çox fikirləşmişdi çox istəmişdi ki, özünü çaya tullasın. Amma qorxurdu ki, atası gələndə analıq onu böhtanlaşın ki, “pis yola düşmüdü, sənin qorxundan özünü suya atdı” deyib onu el gözündə, ata gözündə murdarlaşın. Odu ki, bu işi tutmamışdı. Amma indi, əli süpürgəli ifritə analıq dalıycan gələndə qız qayanın başına çatmışdı, gözünün yaşını axida-axıda əllərini göyə qaldırdı, göylərə yalvarmağa başladı:

—Axı mənim heç bir günahım yoxdu, uca tanrı! Xilas elə məni bu bəladan!

Analıq qızı çatanda gözlərinə inanmadı. Qız söyündə ağacına çevrilmişdi. Qolları söyündən budaqları, saçları salxım söyündən suya enən saçaqları olmuşdu. Arvad qızın quruyan gövdədə döyünen qəlbini gözüylə görürdü, qorxusundan, heybətindən dondu qaldı, söyündə yanında qanqlı kimi.

“Ev yar, ev yixma” deyiblər, mənim balalarım, insan dünyaya yaxşı əməllər üçün gəlir. Düzdü, bütün analıqlar belə olmayıb, yaxşları da olub. Amma belə lənətdəməsi də olub. İbrətli dünyadı dünyamız.

---

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Səkinə İsgəndərova

Veb üçün hazırladı: Ülviiyyə Məmmədova

AZERİ.orga qoyuldu: yanvar, 2004